

# "Çəkdiyim əziyyət halalın olsun, oğlum!"

"Gələcək nəsillər bunu unutmamalıdır, çünki biz müqəddəs Vətən uğrunda övlad qurban verdik, canımızın bir parçasını itirdik. Onları çətinliklərlə, min bir əzabə qatlaşaraq böyütmüşdük. Belə şeyləri heç vaxt dilimə gətirməmişəm - valideynlik borcumdur. İndi isə insanların, xalqın qarşısında başınuca, alnıçıq, üzüağ dayandığımı görə deyirəm: sənə çəkdiyim əziyyət halalın olsun, oğlum!" Bu sözləri Aprel döyüşlərinin qəhrəmanı, Milli Ordumu-zun şəhidlik məqamına yüksəlmiş əsgərinin Sumqayıt şəhərində keçirilən qırx mərasimində anası Ceyran Axundova söyləyib.

Əbdülməcid Axundov. Bu kimlik Aprel savaşa qədər ictimaiyyətə heç nə demirdi, yalnız öz ailəsinə və dost-tanışlarına məlum idi. İndi üümümxalq məhəbbəti qazanıb, min-lərlə insanın sevimlisine çevrilib, ən başlıcası isə ilahi təqdirə layiq görüllüb. Hər gün Sumqayıtin 16 sayılı məktəbində əyləşdiyi partanın, Şəhidlər xiyabanında uyuduğu məzarın üstünə təzə-tər gül dəstələri düzülür, sevgi, təşəkkür, pərəstiş məktubları qoyulur, səhbətlərdə, düşüncələrdə, xatirələrdə anılır.

Şəhidimizin qısa, lakin heyrotamız hadisələrlə dolu həyat kitabını yenidən vərəqləmək üçün anası Ceyran Axundova ilə Xırdalandakı iş yerində (o, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayonu üzrə nümayəndəsidir) görüşüb səhbətləşirik. "Atası da, mən də maşa baxan adamlarıq, ürəyindən bir şey keçəndə evdə ona yetəcək pulun olmasına dəqiqləşdirməmiş istəyini dilə gətirməzdi... Cəsurluğuna, qorxmazlığına baxmayaraq,

kimsəni incitməzdidi, yalnız gücsüzü, köməksizi qorumaq məqsədilə savaşardı".

Doğmalarının səhbətlərindən aydınlaşır ki, mərdlik, cəsurluq, kişilik, dürüstlük vətənpərvərlik bu gəncin xarakterindəki ən ümddə cizgilər idi. Ramil Səfərova, digər ünlü hərbçilərə və döyüşçülərə, Qarabağ qazilərinə xüsusi dəyər verər, Mübariz İbrahimovun, Fərid Əhmədovun, vətənin azadlığı namənə ölümə atılan şəhidlərimizin xatirəsini əziz tutardı.

Aprelin 5-də atoşkəsin bərpasına çağırış zeminində Qırmızı Xaç Komi-təsi bildirir ki, neytral zonadakı sağ qalanların, yaralıların və həlak olanların dəyişdirilməsinə start verilib. Gözü yoldan yiğilmayanların ürəyində güclü bir ümid qıçılcımı parlayır: deməli, düşmən arxasında hələ də ölü-mə yaxa tanıtmayan igidlərimiz var, mühasirəni yarmaq, orduya birləşmək üçün fürsət gözləyirlər. Lakin heyhat! Həmin vaxt onlarca valideyn, övlad, qardaş-bacı, ömür-gün yoldaşı, dost-tanışdan ötrü həyat zərurəti ümidi



alıdı, titrədi, ölezdi və söndü. Çünki növbəti bəyanatların mətnində "sağ qalan", yaxud "yaralı" ifadəsi yox idi, yalnız meyitlərin qaytarılmasından səhbət gedirdi...

Əvvəl qardaşı yollanıb Tərtərə, sonra atası, bütün hərbi hissələri, xəstəxanaları, morqları ələk-vələk eləyiblər, gördüm deyən olmayıb, nəhayət, Bərdədən əlaqə saxlayıblar ki, "burdadır, tacili gəlin". Pişvazına çıxıblar: elə özünün daim arzuladığı görkəmdə, məqamda, ruhi yüksəlişdə, meracda imiş, Azərbaycan bayrağına bürünmüş tabutun içərisində uyuyurmuş... Bəli, doğmaları Əbdülməcidə yetişəndə, o, artıq öz əzizinə - ilahi hədəfinə, müqəddəs sevgisinə qovuşmuşdu.

Əbdülməcid Nadirşah oğlu Axundov bu dünyada çox az, cəmi 23 il özür sürdü. Tərcüməyi-hali da elə böyük deyil: 15 oktyabr 1993-cü ildə Sumqayıtda doğulub. 1999-2010-cu

illərdə şəhər 16 sayılı orta məktəbin-də təhsil alıb, 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində elektrik mühəndisi ixtisasına yiyələ-nib. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, Azərbaycan Silahlı Qüvvələri sıralarında çavuş rütbəsində, manqa komandiri vəzifə-sində hərbi xidmət keçib.

Oxşar cümlələrə hər kəsin mə-lumat bazasında rast gelinə bilər, lakin bundan sonra qeyd olunanlar artıq bioqrafik bilgiləri kölgədə qo-yub əbədiyyət dastanına çevirilir və hər kəsə də nəsib deyil: erməni silahlı birləşmələrinin təxribat cəhd-lərinin qarşısının alınmasında şəxsi igitlik və rəşadət göstərərək qəhrə-məcasına şəhid olub.

Onun fədakarlığı dövlət və xalq tərəfindən deyərləndirildi; Ə.Axundov ölümündən sonra "Hərbi xidmət-də fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltiflənib. Təhsil aldığı orta məktəbdə xatirəsini əbədiləşdir-mək üçün bilik yarışları keçirilir. Gənc Mühəndisler Cəmiyyəti İctimai Birliyinin qərarı ilə Azərbaycan Texniki Universitetinin məzunu kimi adı-na mükafat təsis olunub. Onun qəhrə-manlığı məzari üzərinə qoyulmuş məktubda yazılın bir cümlə ilə de-yərləndirilə bilər: "Əvvəl bir ailənin oğlu idin, indi bütün Azərbaycanın övladısan!"

**Qurban MƏMMƏDOV**